



Fiziki  
aktiv olmaq  
seçimi də  
var!

### Təvsiyələr:

- ✓ gün ərzində ən azı 60 dəqiqa fiziki aktiv ol
- ✓ fiziki fəallığa dair gündəlik məşğələlərin əksəriyyətini aerobikaya sərf et
- ✓ məktəbə piyada və ya velosipedlə get
- ✓ idman dərslərində fiziki aktiv ol
- ✓ məktəblərarası idman yarışlarında iştirak et
- ✓ məktəbdən sonra ailən, dostlarınınla birlikdə aktiv istirahət et
- ✓ gün ərzində TV və kompüter qarşısında keçirdiyin vaxtı 2 saatadək azalt
- ✓ uzun müddətli fiziki aktivlikdən qabaq və sonra doyunca su iç
- ✓ tərkibində şəkər olan içkiləri su ilə əvəz et
- ✓ sıqaret, narkotik, spirtli içkilər və "fast food" adlanan tez hazırlanan qidalardan uzaq ol



Buklet Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin  
İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən çap edilmişdir.

FƏAL OL, SAĞLAM OL,  
HƏYAT BOYU QALİB OL!

## Fiziki aktivlik nədir?

Fiziki aktivlik - enerji sərf edən bədən hərəkətləridir və hər kəs üçün faydalıdır. Mütəmadi hərəkətlər qeyri-infeksiyon xəstəliklərin yaranma riskini azaldır. Fiziki aktivlik oynaqlar, əzələ və sümükləri möhkəm və güclü edir.

Fiziki aktivlik bədəni daha enerjili edir, depressiya, qorxu və stressdən qoruyur.

**Fiziki aktivlik ömrü uzadır və daha sağlam və xoşbəxt yaşamağı təmin edir.**



## Fiziki aktivlik nə üçün zəruridir?

Mütəmadi fiziki aktivlik aşağıdakı qeyri-infeksiyon xəstəliklərin qarşısını alır:

- ✓ ürək-damar xəstəlikləri
- ✓ 2-ci tip şəkarlı diabet
- ✓ bir sıra xərçəng xəstəlikləri
- ✓ piylənmə
- ✓ depressiya
- ✓ osteoporoz (sümüklərin kövrəkləşməsi)



## Nə üçün fiziki aktiv deyilik?

Adətən biz vaxt çatışmazlığı və yorğunluqdan şikayət edirik. Bədən təriyəsinə sərf edə biləcəyimiz həmin dəyərləri vaxtı əsasən nəyə sərf edirik?

Divanda uzanaraq televizora baxmaq, video oyunlar oynamamaq, sosial şəbəkələrdə ünsiyyətdə olmaq, dostlarla içki içmək və ticarət mərkəzlərində vaxt keçirməklə vaxtimizi itiririk...



**Sağlamlıq naminə fiziki aktivliyi vərdişə çevirmək lazımdır.**

## Fiziki aktiv olmaq üçün nə etməliyik?

3 qrup fiziki aktivlik hərəkətləri var: aerobika, əzələ və sümükləri möhkəmləndirən hərəkətlər.

- ✓ gün ərzində 60 dəqiqə və ya daha çox vaxt aerobika ilə məşğul olmaq
- ✓ gün ərzində aerobikaya sərf edilən 60 dəqiqənin bir hissəsini (ən azı həftənin 3 günü) əzələləri möhkəmləndirən fiziki aktivliyi yönəltmək
- ✓ gün ərzində aerobikaya sərf edilən 60 dəqiqənin bir hissəsini (ən azı həftənin 3 günü) fiziki aktivliyi yönəltmək

## Fiziki aktiv olmaq üçün aşağıdakıları etmək lazımdır:

Fiziki aktivliyin növü	Uşaqlar	Yeniyetmələr
Aerobika	<ul style="list-style-type: none"><li>• piyada gəzmək, sürətli gəzmək</li><li>• buzda sürüşmək, xızəksürmə, konki sürmək</li><li>• velosiped sürmək</li><li>• "qaçıdı-tutdu" kimi aktiv oyunlar oynamaq</li><li>• iplə hoppanmaq</li><li>• qaçmaq</li><li>• futbol, buz və ya otüstü xokkey, voleybol, futbol, basketbol, tennis kimi idman növləri ilə məşğul olmaq</li><li>• üzgüçülükələr ilə məşğul olmaq</li></ul>	<ul style="list-style-type: none"><li>• piyada gəzmək</li><li>• buzda sürüşmək, xızəksürmə, konki sürmək</li><li>• velosiped sürmək (trenajor və ya yolda sürmək)</li><li>• avar çəkmək</li><li>• bağ təmizləmək (ot biqmək)</li><li>• buz və ya otüstü xokkey, voleybol, futbol, basketbol, tennis kimi idman növləri ilə məşğul olmaq</li><li>• iplə hoppanmaq</li><li>• karate ilə məşğul olmaq</li><li>• qaçmaq</li><li>• üzgüçülükələr ilə məşğul olmaq</li><li>• ritmik (cald) rəqs etmək</li></ul>
Əzələlərin möhkəm-ləndirilməsi	<ul style="list-style-type: none"><li>• kəndir və ya ip dartmaq</li><li>• müxtəlif formada jím etmək (döşəmədə dizüstə)</li><li>• iplə hoppanmaq və ya ağaçdırmaq</li><li>• press etmək</li><li>• yelləncəkdə yellənmək</li></ul>	<ul style="list-style-type: none"><li>• Kəndir və ya ip dartmaq</li><li>• jím etmək</li><li>• divara dirmanmaq</li><li>• press etmək</li></ul>
Sümüklərin möhkəm-ləndirilməsi	<ul style="list-style-type: none"><li>• "klas" kimi oyunlar oynamaq</li><li>• hoppanmaq, tullanmaq</li><li>• iplə hoppanmaq</li><li>• qaçmaq</li><li>• gimnastika, basketbol, voleybol, tennis kimi idman növləri ilə məşğul olmaq</li></ul>	<ul style="list-style-type: none"><li>• hoppanmaq, tullanmaq</li><li>• iplə hoppanmaq</li><li>• qaçmaq</li><li>• gimnastika, basketbol, voleybol, tennis kimi idman növləri ilə məşğul olmaq</li></ul>

